



## “Azərişaatservis” MMC

✦ Azərbaycan, Bakı, AZ 1108, Dərnəgül qəs., 11-ci Dağlıq k., 3105  
Tel.: (+994 12) 447 70 03 (04) Faks: (+994 12) 565 04 54

www.azerinsaat.com

# “AZƏRİNŞAATSERVİS” MMC-NİN KORPORATİV SOSIAL MƏSULİYYƏT SİYASƏTİ

“Azərişaatservis” MMC-nin Korporativ Sosial Məsuliyyət (KSM) siyasəti onun biznes fəaliyyətinin dörd əsas istiqaməti üzrə sosial məsuliyyəti dərk etməsidir: bazardakı mövqeyimiz (müşətilərimiz, təchizatçılarımız və tərəfdaşlarımız), iş mühitimiz (əməkdaşlarımız), cəmiyyətimiz (çalışdığımız yerlər və icmalar) və ətraf mühitimiz. KSM siyasətimiz bu sahələr üzrə məsuliyyətimizi dərk etməyimizin və fəaliyyətimiz zamanı üzərimizə düşən bütün öhdəlikləri yerinə yetirəcəyimizin sübutudur.

“Azərişaatservis” MMC-nin KSM siyasəti onun Biznes Strategiyası, Dəyərləri və Vizyonundan irəli gələn bütün məqamları dəstəkləyir. KSM siyasətimiz bizim bütün sahələr üzrə mövqeyimizin bəyannaməsidir və biz fəaliyyətimiz zamanı bu sənəddən irəli gələn bütün öhdəliklərə əməl edəcəyik.

“Azərişaatservis” MMC olaraq biz çalışdığımız ölkələrin cəmiyyətlərinin və onların dəyərlərinin bir hissəsi olmağı və cəmiyyətlərin qayğısına qalmağa çalışırıq.

“Azərişaatservis” MMC davamlı inkişafı aşağıdakı şəkildə dəstəkləyir:

- Bilikləri və bacarıqları paylaşmaq və şəffaflığı təmin etməklə
- Şəxsi mülkiyyət hüququnu dəstəkləmək, dini, cinsi, etnik, sosial və yaş ayrı-seçkiliyinə qarşı çıxmaqla
- Qlobal şirkət olmaqla çalışdığımız cəmiyyətlərin inkişafına dəstək olmaqla

“Azərişaatservis” MMC olaraq biz cəmiyyətlərin iqtisadi güzəranının, mədəniyyətinin, sosial həyatının, təhsilinin inkişafına çalışırıq. Bunu biz əsas fəaliyyətimiz və dolayısı layihələr vasitəsilə həyata keçiririk. Fəaliyyət göstərdiyimiz cəmiyyətlərin bir hissəsi olduğumuz üçün biz onların inkişafında maraqlıyıq.

Bu layihələrin məqsədlərindən bəziləri bunlardır:

- İqtisadi sövdələşmələr zamanı cəmiyyətlərin etik, sosial və ekoloji maraqlarını nəzərə almaq
- Fəaliyyətimiz zamanı KSM-ə aid risklər və imkanları araşdırırıq

## ƏMƏKDAŞLAR

Əməkdaşlarımız bizim əsas kapitalımızdır və buna görə də KSM siyasətimiz çərçivəsində “Azərişaatservis” MMC olaraq onların güzəranının yaxşılaşması, çalışmaq üçün rahat iş şəraitinin yaradılmasına önəm veririk. Bizim çalışdığımız ortam dəyərlərimizi paylaşır və hər bir əməkdaşımız üçün fiziki, psixoloji və mənəvi konfortun təmin olunmasına çalışırıq. Bu əməkdaşlarımızın peşəkar fəaliyyətinə kömək edir və işlə ev arasında balanslaşdırılmış həyat qurmağa imkan yaradır.

Biz aşağıdakı məqamlara önəm veririk:

- Hər cür zorakılığa qarşı çıxmaqla bərabər uşaq istismarının əleyhinəyik
- Hər cür ayrı-seçkiliyin əleyhinəyik
- Əməkdaşlarımız üçün sağlam və rahat iş şəraitinin yaradılması
- Əməkdaşlarımızın peşəkar inkişafına sərmayə yatırmağa davam edəcəyik

## BAZAR

- Çalışdığımız bazarların bütün qanunvericiliyə hörmətlə yanaşırıq və bizim fəaliyyətə aid sahələr üzrə qanunverici aktlarına əməl edirik
- Şirkətimizin Biznes Konsepsiyası, Vizyonu, Dəyərlərinə əməl edirik
- Damamlı inkişafın təməlinə böyük təsiri olacaq layihələr həyata keçirmək
- Əməkdaşlarımızın, müşətilərimizin, təchizatçılarımızın və səhmdarlarımızın müəllif hüquqlarına hörmətlə yanaşırıq.

## ƏTRAF MÜHİT

- “Azərişaatservis” olaraq dünyada mövcud ən yaxşı təcrübəni öyrənirik.
- Ekologiyanın mühafizəsi istiqamətində layihələr həyata keçirəcəyik.
- Əsas fəaliyyətimizin əməkdaşlarımıza, cəmiyyətimizə və səhmdarlarımıza və ətraf mühitə maneə olmayacağına çalışacağıq.